

# BÖYÜK QAFQAZIN CƏNUB YAMACINDA ENDOGEN PROSESLƏRİN GEOLOJİ VƏ EKOGEOLOJİ ŞƏRAİTƏ TƏSİRİ

**P.Ə.Məmmədova, H.N.Məmmədov**

AMEA Geologiya və Geofizika İnstitutu

**Açar sözlər:** *Böyük Qafqazın Cənub yamacı, Təbaşir çöküntüləri, çaylararası zona, litofasiya, endogen-ekzogen proseslər*

Böyük Qafqazın Cənub yamacı geoloji cəhətdən mürəkkəb quruluşa malik olub, çox sayılı tədqiqatçıların diqqətini cəlb etmişdir. Onlardan: V.P.Renqarten (1924-1932), D.V.Drobışev (1925), K.N.Paffenqolts (1925), S.A.Kovalevski (1929), M.İ.Qutman (1931), R.Q.Sultanov (1933, 1948), V.V.Belousov (1937, 1940), Ə.Ə.Əli-zadə (1939, 1972), İ.A.Voskresenski (1954-1957), V.V.Veber, M.F.Mirçenko, V.E.Xain, Ə.Ş.Şixəlibəyli (1956), A.İ.Məmmədov (1960-1969), B.A.Budaqov (1965-1969), M.M.Zeynalov (1964-1969), A.V.Məmmədov (1970), R.N.Abdulayev (1971), Ə.M.Qurbanov (1973, 1986), F.S.Əhmədbəyli (1980), T.N.Kəngərli (2012-2014) və başqalarının işlərini xüsusi qeyd etmək lazımdır.

Böyük Qafqaz dağ sistemi və xüsusən də onun Cənub yamacı quruluş və mənşə baxımından fərqli geoloji struktur və litofasial komplekslərdən təşkil olunmuşdur. Cənub yamacın geoloji quruluşu əsasən Yura və Təbaşir dövrlərinin aşınmaya məruz qalan gil şistlərdən, qumdaşlardan, əhəngdaşılardan, argillitlərdən və s. ibarətdir; onlar üstəgəlmələr, antiklinal və sinklinallarla, qırılma və çatlarla mürəkkəbləşərək Yer səthinə çıxır [3].

Ərazidə axan çayların hövzəsini təşkil edən sűxurların geokimyəvi xüsusiyyətləri çayların eroziya intensivliyindən, axın istiqamətində müxtəlif sűxur qırıntıları, kimyəvi maddələr və minerallarla zənginləşməsindən asılıdır. Bu çöküntülərin müəyyən hissəsi əsasən orta və aşağı axında çökməyə məruz qalır.

Böyük Qafqazın Cənub yamacının geoloji quruluşunda alt-orta Yuranın qumlu-gilli, üst Yura-Təbaşir və Paleogenin fliş kompleksləri iştirak edir.

Burada ayrı-ayrı tədqiqatçılar müxtəlif illərdə şimaldan cənuba doğru Pşexi-Dağistan, Bzib-Tufan, Çxalta-Sarıbaş, Duruca, Zaqatala-Qovdağ və Vəndam struktur-formasiya zonalarını ayırmışlar (Ə.Ş.Şixəlibəyli, V.E.Xain – 1956; A.V.Məmmədov – 1970, Qurbanov – 1982, 1986; və s.).

Cənub yamacı əhatə edən Çxalta-Sarıbaş zonası aspid formasiyası sűxurlarına nisbətən geniş miqyasda yayılmış, 4-6 km-ə qədər qumlu-flişoid formasiya sűxurları ilə təmsil olunmuşdur. Ümumilikdə o, əyilmə quruluşuna malik pazvari, yüksək tərtibli

izoklinal qırışqlarla, lokal gərginlik qırışqları və müxtəlif xarakterli qırılmalarla mürəkkəbləşmiş uzu-nuna istiqamətli disharmonik sandıqvari qırışqlığın geniş inkişafı ilə səciyyələnir [3].

Quruluşlarının spesifik xüsusiyyətlərinə görə bir-birindən fərqlənən bu zonalar eyni zamanda uzununa qırışqların mövcudluğu, regional təzahür edən klivaj və geniş inkişaf etmiş şistləşmə kimi bir sıra ümumi əlamətlərə malikdir.

Vəndam antiklinoriumu və Girdimançay hövzəsi ətrafında Alb mərtəbəsi kəsilişinin çox hissəsini tu-fogen çöküntülər təşkil edir. Burada kəsilişin alt və orta hissəsi qonuru-qırmızı tufogen gil, açıq-boz tuflu qumdaşı, tuffit, üst hissəsi isə boz, tünd-boz xırdadənəli tuflu qumdaşı, qonuru-boz, qumlu gil və mergellərlə təmsil olunmuşdur. Girdimançay hövzəsindən qərb və şərqə getdikcə tufogen sűxurlar çökəmə sűxurlarla zənginləşir. Çöküntülərin qalınlıqları qərbən şərqə doğru 100-110 m-dən 450-475 m-ə qədər artır.

Böyük Qafqazın cənub yamacında, Zaqatala-Qovdağ sinklinoriumunda, Apt çöküntüləri əsasən boz, yaşılmışlı və tünd-boz, qara gilli şist, əhəngdaşlı, şistli gillərdən təşkil olunub. Kəsiliş qalınlıqları 10-30 sm arasında dəyişən boz, bərk əhəngdaşı və əhəngli qumdaşlarına, nadir hallarda argillit və alevrolitlər olan ara layıcılarına malikdir. Zonada Apt çöküntülərinin qalınlıqları 50 m-dən 330 m-ə qədər dəyişir.

Ümumiyyətlə, Böyük Qafqazın cənub yamacının geoloji quruluşu əsasən Yura və Təbaşir dövrlərinin aşınmaya daha tez məruz qala bilən sűxurlarından ibarət olub, antiklinal və sinklinallarla, üstəgəlmələr, qırılma və çatlarla mürəkkəbləşərək Yer səthinə çıxır.

Yer kürəsinin geoloji tarixinin son mərhələsi geotektonik proseslərin xeyli aktivləşməsi ilə səciyyələnir. Bu proseslər Alp-Himalay qırışq-orogen qurşağı boyunca daha intensiv olmuş və hazırda da davam etməkdədir. F.S.Əhmədbəyli (2004) qeyd edirdi ki, Azərbaycan ərazisində neotektonik mərhələ Miosenin sonundan – Meotis əsrindən başlayır. Ötən zaman ərzində müasir tektonik struktur və relyef formalşmışdır. Regionda Yer qabığının gərginliyi

həm kəsiliş boyu və həm də lateral üzrə fərqli intensivliklə dəyişmişdir.

Müasir dövrdə Böyük Qafqazın cənub yamaclarında baş verən endogen proseslər (seysmiklik, şaquli və üfiqi tektonik hərəkətlər) geoloji və ekogeoloji şəraitə təsir göstərə bilir. Seysmik titrəyişlərlə əmələ gələn çatlar, qırılmalar, çökəm və ya qalxma prosesi, səth və yeraltı suların fiziki-kimyəvi göstəricilərinin təsiri və bu təsirlər əsasında formalanşan və ya intensivləşən ekzogen-geoloji proseslər, məsələn, zəlzələ nəticəsində çatların yaratdığı dik yamacların uçması, çay hövzələrinin yüksək dağlıq və meyilli zonalarda qravitasiya prosesi ilə süxur qırıntılarının intensiv toplanması və sel əmələgəlmə prosesinin intensivləşməsi, qalxma zonalarında aşınma və çökəm zonalarında akkumulyasiyanın aktivləşməsi və s. bu qəbildəndir.

Böyük Qafqazın cənub yamacları Rixter şkalası üzrə 7-10 ballıq zəlzələ zonası sahələrini əhatə edir ("Zəlzələlərin başvermə ehtimalı" xəritəsi, T.Y.Məmmədli, 2014). Zəlzələ prosesinin potensial olaraq nisbətən zəif gücü, yəni 7 bala malik olduğu sahə Qax şəhəri və onun Qanıx çayı istiqamətində olan cənub-qərb əraziləri, 10 ballıq zəlzələlərin başvermə ehtimalı olan sahələr isə Şamaxı şəhərindən qərba doğru, Oğuz şəhəri də daxil olmaqla orta və yüksək dağlıq zonanı əhatə edir. Bu ərazidə baş verən zəlzələlər böyük dağdıcı qüvvəyə malikdir. Digər ərazilər 8 və 9 ballıq zonalara aiddir. Tarixən güclü zəlzələlər və onların Yer səthində əmələ gətirdiyi dəyişmələr də bu zonalarda olmuşdur (1667-ci ildə Şamaxı zəlzəlesi, IX-X bal, 1828, 1859, 1869, 1872 və 1902-ci illərdəki Şamaxı zəlzələleri, VII-IX bal və s.). Əlavə edək ki, 1667 və 1828-ci illərdəki Şamaxı zəlzəlesi zamanı Yer səthində çat və yarıqlar, 1902-ci ildəki Şamaxı zəlzəlesi zamanı Yer səthində çatlar, sürüşmələr və uçqunlar əmələ gəlmişdir.

Yer qabığında qalxmanın intensivliyi dağətəyi ərazilərdən yüksək dağlıq zonaya doğru artır. Qalxma prosesinin intensivliyi artıraqca aşınma prosesi və aşınmış materialların nəql olunma prosesi də aktivləşir.

Böyük Qafqazın cənub yamaclarında Yer qabığı -nın üfiqi hərəkətləri əsasən sıxılma və gərilmə ilə müşayət olunur, gərginlik vektoru ümumən şimal istiqamətlidir; intensivlik dağətəyi zonada 12-14 mm/il, yüksək dağlıq zonaya doğru 7-8 mm/ilə kimi azalır. Böyük Qafqazın cənub yamacı boyunca şərqi-cənub-şərqi istiqamətində uzanan aktiv Baş Qafqaz üstəgəlməsi boyu gərginliyin intensiv toplanması baş verir və bunun nəticəsi olaraq Şamaxı və Qəbələ

şəhərləri arasındaki ərazidə Yer qabığının maksimum sıxılma zonasında aktiv seysmiklik müşahidə olunur ("Yer qabığının müasir üfüqi hərəkətləri" xəritəsi, F.Ə.Qədirov, R.Reyllinger, S.Q.Məmmədov və R.T.Rüstəmov, 2014).

Bunlarla əlaqədar, Böyük Qafqazın cənub yamaclarında endogen proseslərin geoloji gərginliyi artırmasını və bunun ekogeoloji tarazlığın pozulmasına şərait yaratmasını qeyd etmək olar.

Həm də Böyük Qafqazın cənub yamacı geoloji quruluşu, relyefi, tektonikası, hidrogeoloji şərait, iqlim göstəriciləri, aşınma, və akkumulyasiya şəraitinə görə şimal-şərqi yamacdan fərqli olduğundan, burada bir sıra spesifik ekzogen-geoloji proseslərin yaranmasına zəmin yaranır. Bunlardan daha təhlükəli, dağdıcı, insan tələfatına səbəb olan, təsərrüfatlara böyük zərər vuran, ekoloji tarazlığı pozan sürüşmə və sel prosesləridir.

*Sürüşmə hadisələri.* Sürüşmə – regionun geokoloji tarazlığını pozan ekzogen geoloji proseslərdən biridir. Əgər sürüşmənin potensial olaraq formalanması geoloji proseslərlə əlaqədardır, onun aktivləşməsi çox zaman zəlzələ, davamlı atmosfer yiğintiləri və antropogen təsirlərlə intensivləşir. Buradakı sürüşmələr yüksəklik baxımından – alçaq dağlıq zonadan, yüksək dağlıq zonaya kimi inkişaf etsə də, on çox inkişaf sahəsi 1000-2200 m yüksəklikləridir. Mazımcay-Göyçay ərazisində isə sürüşmələr 3000m-ə qədər yüksəklikdə, əsas suayırıcıdan ayrılan yan silsilələrin şimal ekspozisiyalarında tektonik və qravitasiya – tektonik pozulma sahələri üçün xarakterikdir. Şüreşmələr həm də yarğan-qobu proseslərinin inkişafını aktivləşdirir. B.Ə.Budaqov (1969) qeyd edir ki, sürüşmələr region ərazisinin təqribən  $425 \text{ km}^2$  sahəsini əhatə edərək, orta dağlıq zonada daha çox yayılmışdır.

Inzibati ərazi baxımından sürüşmələr: Şamaxı-Qobustan, Ağsu, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Şəki, Zaqatala, Balakən rayonlarının müəyyən ərazilərini əhatə edir. Ümumən sürüşmə sahələrinin intensivliyi regionun şimal-qərbindən, cənub-şərqinə doğru artır.

Region üçün xarakterik olan sürüşmə sahələrini inzibati rayonlar üzrə (Azərbaycan Respublikası ərazisində sürüşmə prosesinə məruz qalmış sahələr, 2008 il) nəzərdən keçirək:

Qobustan rayonunda – bir neçə sürüşmə sahəsi mövcuddur ki, onlar – Bakı-Şamaxı avtomobil yolu ilə 108-110-cu km-liyində və digər sahələrdə yerləşirlər (Cəyirli, Qurbançı, Çalov və Təkləkəndiləri ərazisi);

2. Şamaxı rayonunda – Şamaxı şəhərinin şərqi hissəsində (Cabarı, Muğanlı, Göylərdağ, Adnali,

Qaravəlli, Dədəgünəş, Şərədil, Çaylı kəndləri ərazisi);

3. Ağsu rayonunda – Ağsu aşırımı sahəsində, Dilman, Kalva, Gürcüvan Sanqalan, Nüydü, və Xasidərə kəndləri ərazisi;

4. İsləmçaylı rayonunda – Təzəkənd, Tircan, Yeniyol, Diyallı, Bizlan, Vaşa, Qaraqaya, Gümüş kəndləri zonası, Muğanlı-İsləmçaylı avtomobil yolu ərazisi, Lahic kəndindəki çökəmə sahə;

5. Oğuz rayonunda – Xalxal kəndi ərazisi;

6. Qax rayonunda – Qaxbaşı kəndi ərazisi;

7. Şəki rayonunda – Cuxadurmaz çayı dərəsinin sol yamacı ərazisi;

8. Balakən rayonunda – Mahmalar kəndi ərazisi.

*Sel hadisələri.* Respublikanın dağlıq ərazilərinin əksəriyyətində sel hadisələri müşahidə olunsa da, Böyük Qafqazın cənub yamacının çay hövzələrində bu proses daha güclü və dağıdıcı qüvvəyə malikdir. Bu regionun çay hövzələrindəki sel ocaqlarının ümumi sahəsi  $\approx 1550 \text{ km}^2$ -dir. Aşağı sərhədi Ağsu və Girdimançayda 1200-1500 m, digər çay hövzələrində isə 1800-2200 m-dən yüksəkdə yerləşir. Selin formalasdığı ərazinin sahəsi Muxaxçay, Kürmükçay, Şinçay, Daşaqlıçay və Ağsu çayında 100  $\text{km}^2$ -ə yaxın, Türyançay, Göycay və Girdimançayda isə 200  $\text{km}^2$ -dən artıqdır. (S.H.Rüstəmov, 1957). Regionda sel prosesini şərtləndirən təbii və antropogen amillər qrupu aşağıdakılardır:

- Selin formalasdığı zonada yamacların meyliliyinin (45-500) çox olması və torpaq-bitki örtüyünün zəifliyi və ya heç olmaması;

- Sel ocağında tez aşınış çayın məcrasına nəql oluna bilən, əsasını Yura və Təbaşirin gilləri, gilli sistemləri, qumdaşları və s. süxurların geniş sahə tutması;

- Quraqlıq dövrdən sonra baş verən güclü leysan (sutkalıq miqdarı  $\geq 20 \text{ mm}$  olan) yağışlar nəticəsində formalasan axım.

Respublikadakı sel hadisələrinin yarıdan çoxu Böyük Qafqazın cənub yamacında müşahidə olunur. Orta ölçülü sel  $\approx 1 \text{ mlн.m}^3$  həcmində bərk material kütləsi nəql edir. Sel kütləsinin tərkibindəki bərk materialların xüsusiyyətinə görə çay hövzələri üç sinifə bölünür:

1. Struktur sel axınları ilə səciyyələnən çay hövzələri.

2. Struktur və qeyri struktur sel axınlarının növbələşməsi ilə səciyyələnən çay hövzələri.

3. Qeyri-struktur sellərlə səciyyələnən çay hövzələri.

Kürmükçaydan Ağsu çayına kimi olan ərazidə baş verən sellər əsasən 2-ci qrupa (struktur və qeyri

struktur sel axınlarının növbələşməsi ilə səciyyələnən çay hövzələri), Mazımcaydan Muxaxçaya qədər olan hissədə isə əsasən 3-cü qrupa (qeyri-struktur sellərlə səciyyələnən çay hövzələri) aiddir. Dağıdıcı qüvvəsinə görə strukturlu sellər, qeyri strukturlu sellərdən güclü olur. Sel proseslərini uzun illər tədqiq edən B.A.Budaqov (1969) qeyd edir ki, Böyük Qafqazın cənub yamacındakı ən çox selli çayları iki qrupa ayırmak olar:

- Qərb qrupu çaylar – Kürmükçaydan Kişçaya kimi;

- Şərqi qrupu çaylar – Tikanlıçaydan Dəmira-parançaya kimi;

Tədqiqatçı bunu onunla əlaqələndirir ki, yuxarıda adı çəkilən çay hövzələrinin yüksək hissələrində yerləşən Məlkəmud üstəgəlməsi boyu daş qırıntılarından ibarət enli bir zolaq mövcuddur ki, bunlar da selin qidalanmasında aktiv iştirak edir.

Təbii amillərlə yanaşı sellərin əmələ gəlməsində antropogen fəaliyyətin də rolü böyükdür. Meşələrin qırılması, çox meylli yamaclarda əkin işlərinin aparılması, çəmənliklərdə mal-qaranın həddən artıq olması, vaxtsız otarılması və s. eroziya prosesinin dərinləşməsinə səbəb olur.

Regionda dağ-çəmən torpaqlarının 70%-dən çoxu müxtəlif dərəcədə eroziyaya uğradığından çılpalaşmış daşlı-qayalı sahələrin ərazisi artmışdır. Meşələrin qırılması nəticəsində bəzi ərazilərdə meşənin yuxarı sərhədi 100-200 m aşağı enmiş, meşənin aşağı sərhədi isə 600-650 m-dən 850-1100 m-ə qalxmışdır (Şəki-Zaqatala iqtisadi rayonu, 2003).

Sellər haqqında olan məlumatların təhlili göstərir ki, Kişçay-Türyançay arasındaki çay hövzələrində güclü sellər orta hesabla 2-3 ildə bir dəfə, Göycay-Ağsu çayları arası ərazidə 3-5 ildə bir dəfə və Mazımcay-Şinçaylararası ərazidə isə 5-10 ildə bir dəfə müşahidə olunur.

Zəif sel adətən 1-2 km, güclü sel isə 15-20 km məsafə qət edə bilir.

Çay dərəsi ilə hərəkət edən sel yüksək dağlıq zonadan orta dağlıq zonaya özü ilə külli miqdarda dağ süxurlarını (bəzən gətirmə konusuna kimi) nəql etdirir. Nəticədə yüksək dağlıq zonada intensiv aşınma, orta dağlıq zonada isə aşınma materiallarının akkumulyasiyası baş verir. Uzun illərlə davam edən bu proses çay dərələrində hipsometrik yüksəkliyin artmasına, akkumulyativ sahələrin yaranmasına səbəb olur. Sel materiallarının həcmi bir çox səbəbdən müxtəlif olur.

Sel dalğasının yüksəkliyi çox zaman 1-3 m, bəzən isə 8-10 m ola bilər, məsələn, Şinçayda – 1846-ci ildə 10.5 m, 1955-ci ildə 8 m; Kişçayda – 1901-ci ildə

10.5 m, 1955-ci ildə 5-8 m müşahidə edilmişdir (Rüstəmov, 1957).

Selin gətirdiyi böyük ölçülü daşların həcmi bir neçə  $m^3$ -dən bəzən  $>100 m^3$ -ə kimi ola bilər. Böyük ölçülü daşın kütləsi 200-250 ton təşkil edə bilir. Məsələn, Kişçay hövzəsində 1772, 1846, 1896, 1901, 1903, 1910, 1911, 1916, 1926, 1928, 1936, 1941, 1955, 1957, 1958, 1960, 1963, 1968, 1972, 1974, 1982, 1988, 1992-ci və s. illərdə baş vermiş dəhşətli sel hadisələri böyük həcmli daşlar gətirmiş və ciddi dağıntılarə səbəb olmuşdur. Güclü sellərin dağıdıcı qüvvəsi bəzən zəlzələ hadisəsi ilə müqayisə oluna bilər.

Yaşayış məntəqələrinin, təsərrüfat obyektlərinin seldən qorunması üçün sahil bərkidici bəndlər qurmaq, intensiv eroziyaya məruz qalmış dağlıq ərazilərdə meşə-meşə-kol massivlərinin bərpa edilməsi tədbirlərini xüsusilə inkişaf etdirmək və həm də çaylarda selin qarşısını alan və ya gücünü zəiflədən qurğular sisteminin qurulması məqsədə uyğundur.

### **ƏDƏBİYYAT:**

1. Kurbanov A.M. O перспективах нефтегазоносности меловых отложений юго-восточной

части мегантиклинория Большого Кавказа, АНХ №7, 1982г.

2. Axmedbeily F.S. Неотектоника и некоторые аспекты позднеорогенной геодинамики Азербайджана. Баку, Nafta-Press, 2004, 270 с.

3. Azərbaycanın geologiyası. I cild, stratigrafiya, litologiya, tektonika. Bakı, Elm, 2015, 532 s.

4. Məmmədov V.A. Azərbaycan Respublikası çay hövzələrinin radiogeokimyəvi vəziyyətinin geoekoloji qiymətləndirilməsi (Böyük Qafqazın cənub yamacı ərazisi). Bakı, AMEA Geologiya və Geofizika İnstitutunun fondu, 2018, 95 s.

5. Ə.M. Qurbanov, P.Ə. Məmmədova, M.F. Qurbanov və b. Böyük Qafqazın Azərbaycan hissəsinin Girdimançay-Kişçay çaylar arası sahəsinin Təbaşir çöküntülərinin stratigrafiyası. BDU-nun "Bakı universitetinin xəbərləri" jurnalı, 2016, №1, səh.138-153.

6. Мамедов Дж. Г. Динамические особенности селей (на примере Азербайджанской части Большого Кавказа). Вестник Кемеровского Университета, серия: Биологические, Технические науки и науки о Земле, 2017, №2, с.61-66.

**П.А.Мамедова, Г.Н. Мамедов**

## **ВЛИЯНИЕ ЭНДОГЕННЫХ ПРОЦЕССОВ НА ГЕОЛОГИЧЕСКИЕ И ЭКОГЕОЛОГИЧЕСКИЕ УСЛОВИЯ ЮЖНОГО СКЛОНА БОЛЬШОГО КАВКАЗА**

### **АННОТАЦИЯ**

Анализ литофациальных особенностей меловых отложений междуречья Гирдыманчай-Кишчай показывает, что эти отложения развиты в Тфанской и Белокано-Вандамской зонах. Особенно в пределах Белокано-Вандамской складчатой зоны выделяются флишевые, известковистые, песчано-глинистые, вулканогенно-осадочные и карбонатные толщи. В Тфанской зоне меловые отложения, слагающие Закатало-Ковдагский синклиниорий, состоят из известковистой, терригенно-осадочной, карбонатной и флишевой толщи.

Авторы отмечают, что геологическое строение, тектоника, эрозия и условия накопления в регионе приводят к сильным экзогенным геологическим процессам – наводнениям и оползням.

**P.A. Mammadova, H.N. Mammadov**

## **INFLUENCE OF ENDOGENIC PROCESSES ON GEOLOGICAL AND ECOGEOLOGICAL CONDITIONS OF THE GREATER CAUCASUS SOUTH SLOPE**

### **ABSTRACT**

Analysis of lithofacial peculiarities shows that Cretaceous deposits are developed in two structural-facial zones: Tfand and Belokan-Vandam. Within Tfand zone Cretaceous deposits composed of Zakatalo-Kovdag synclinorium where calcareous, terrigenous-sedimentary and flysch thicknesses are distinguished. The calcareous, flysch, sandy-clayey, volcanic-sedimentary thicknesses - within Belokan-Vandam.

The authors note that the geological structure, tectonics, erosion and accumulation conditions in the region lead to exogenous geological processes - floods and landslides.